

Rödl & Partner

LUNCH & LAW

HÜQUQİ ŞƏXSİN LƏĞVİ VƏ
BUNUNLA ƏLAQƏDAR QARŞIYA
ÇIXAN PRAKTİKİ PROBLEMLƏR


Jalə Nastakalova

Bakı, 01.07.2025



MÜNDƏRİCAT

- 1 Normativ sənədlər
- 2 Hüquqi şəxsin ləğv edilməsi əsasları
- 3 «Action Plan» - Fəaliyyət Planı
- 4 Hüquqi şəxsin "ləğv prosesində" olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanına təqdim edilən sənədlər
- 5 Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün qeydiyyat orqanına təqdim olunan sənədlər
- 6 Bəzi vacib məqamlar
- 7 Praktiki problemlər
- 8 Suallar və şərhlər



1. NORMATİV SƏNƏDLƏR



2. HÜQUQİ ŞƏXSİN LƏĞV EDİLMƏSİ ƏSASLARI

Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv oluna bilər:



onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;



Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;



Müflis elan olunduqda;



Məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə.



3. FƏALİYYƏT PLANI

- 
- Direktorun ödəmə qabiliyyəti ilə bağlı bəyanatı (ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl)
 - Ləğvedicinin təyin edilməsi haqqında qərar (bəyanatdan sonra 20 gün ərzində)

- 
- Ləğvetmə prosesi ilə bağlı mətbuatda elan (ləğvetmə haqqında qərar qəbul edildikdən sonra 10 gün müddətində, 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir)
 - Bütün kreditrlərə bildirişlər (ilk elan günündə)

- 
- Ləğvetmə prosesinin kommersiya reyestrində qeydiyyatı alınması üçün ərizə (ləğvetmə haqqında qərar qəbul edildikdən sonra 15 gün ərzində)
 - Ləğvetmə prosesinin qeydiyyatı (Müraciətdən sonra 5 iş günü ərzində)

- 
- Ləğvetmə vergi bəyannamələri (Müraciətdən sonra 30 gün ərzində)
 - Əksər bank hesablarının bağlanması (Müraciətdən sonra ən qısa müddətdə)

- 
- ƏDV hesabının ləğvi (əgər varsa)
 - Kreditrlərin müəyyən edilməsi (Elandan sonra minimum 60 gün ərzində)
 - Aralıq ləğvetmə balansının hazırlanması və təsdiqi (Kreditrlər müəyyən edildikdən sonra 10 gün ərzində)

3.1. FƏALİYYƏT PLANI

- 
- Kreditorlara ödəniş
 - Məhkəmədən arayış almaq üçün ərizənin hazırlanması
 - Məhkəmədən arayış

- 
- Yekun vergi yoxlaması (adətən 3-5 aydan çox çəkir)

- 
- Qalan bank hesablarının bağlanması
 - Ləğvetmə balansının hazırlanması (kreditorlarla bütün əməliyyatlar başa çatdıqdan sonra 5 gün ərzində)

- 
- Qalan aktivlərin köçürülməsi planının hazırlanması (kreditorlarla bütün əməliyyatlar başa çatdıqdan sonra 5 gün ərzində)
 - Ləğvetmə balansının təsdiqi və qalan aktivlərin köçürülməsi planı (45 gün ərzində)
 - Qalan aktivlərin köçürülməsi

- 
- Arxiv sənədinə aid edilmiş sənədlərin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsi
 - Sənədlərin Dövlət Vergi Xidmətinə təqdim edilməsi
 - Hüquqi şəxsin reyestrdən çıxarılması (7 iş günü)

4. HÜQUQİ ŞƏXSİN "LƏĞV PROSESİNDƏ" OLMASI BARƏDƏ QEYDİN HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLMƏSİ ÜÇÜN QEYDİYYAT ORQANINA TƏQDİM EDİLƏN SƏNƏDLƏR

Ərizənin təqdim olunduğu vergi orqanı:

Ərazi prinsipi nəzərə alınmaqla **Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi**, **Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi**, **Ərazi Vergilər Baş İdarəsinin və Ərazi Vergilər İdarəsinin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri** (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla).

Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini qeydiyyat orqanına təqdim etməlidir:

- ✓ Ərizə ("Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında" Ərizə);
- ✓ Ləğvetmə barədə qərar;
- ✓ Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;
- ✓ Hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd;
- ✓ Möhür.

Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları: <https://xidmet.info/vahid-standartlar/vgxvs/>

3.1.1.

Kommersiya qurumunun və publik hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi

Baxış

3.1.2.

Kommersiya qurumunun və publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılması

Baxış

Ərizə və arayış formaları: <https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari>

- Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat

Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə (Kommersiya və qeyri-kommersiya hüquqi şəxs)

Zip 

Excel 

“X”

Məhdud Məsuliyyətli Cəmiyyətinin

(VÖEN:)

Rəsmi Bəyanatı

Bakı şəhəri

“ ____ ” _____ 2025-ci il

“X” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) aktiv və passivlərinin vəziyyəti bütün kreditirlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətli olmasını bəyan etməyə imkan verir.

Cəmiyyət bütün kreditirlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətlidir.

İcra orqanı (rəhbər)

S.A.A. _____
imza (M.Y.)

MƏHKƏMƏDƏN ARAYIŞ ALMAQ ÜÇÜN ƏRİZƏ

[REDACTED] AN

RESPUBLİKASINDAKI FİLİALI (ləğv prosesindədir)

Bakı şəhəri

23 iyul 2020-ci il

Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə

Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 18.8-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.6-cı maddəsinin tələblərinə riayət edilməsini təmin etmək məqsədilə hüquqi ünvanı [REDACTED] olan "[REDACTED]" şirkətinin Azərbaycan Respublikasındakı Filialı barədə məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə, eləcə də cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunub olunmaması, əgər olubsa icra və ya ləğv olunması haqda arayış təqdim etməyinizi xahiş edirik .

Qoşma: [REDACTED] şirkətinin Azərbaycan Respublikasındakı Filialının Dövlət Reyestrindən çıxarışının surəti – 2 vərəq, 1 nüsxə.

Hörmətlə,

Qanuni təmsilçi

Ünvan:

5. HÜQUQİ ŞƏXSİN DÖVLƏT REYESTRİNDƏN ÇIXARILMASI ÜÇÜN QEYDİYYAT ORQANINA TƏQDİM OLUNAN SƏNƏDLƏR

Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün vergi qurumuna aşağıdakı sənədləri təqdim etməlidir:

- ✓ ləğvetmə balansı;
- ✓ qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd;
- ✓ hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür;
- ✓ fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış;
- ✓ səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı.

6. DİGƏR VACİB MƏQAMLAR

1. Hüquqi şəxsin ləğvi dövlət reyestrində qeydiyyatata alındıqdan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.

2. Mülki Məcəllənin 59.6-cı maddəsinə əsasən:

Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.

3. Mülki Məcəllənin 59.7-ci maddəsinə əsasən:

Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

4. Hüquqi şəxs dövlət reyestrindən rəsmi olaraq çıxarıldıqdan sonra onun adından imzalanmış sənədlər etibarsızdır.

7. PRAKTİKİ PROBLEMLƏR

Kreditorların aşkar edilməməsi və ya tələblərinin vaxtında bildirilməməsi

Vergi borcu və DSMF öhdəliklərinin düzgün hesablanmaması

Əmək müqavilələrinin düzgün bağlanmaması və ya ləğv edilməməsi

Bank hesablarının vaxtında bağlanmaması


Əlavə sənəd tələbləri və prosedural uzanmalar

Arxivləşdirmə ilə bağlı problemlər



Almaniyadan başlayan uğur hekayəmiz

- Rödl and Partner **50** ölkədə **116** ofisi olan integrasiya olunmuş peşəkar xidmətlər şirkətidir. Audit, hüquq, vergi konsaltingi, idarəetmə və IT konsalting, vergi bəyannaməsi və BPO xidmətləri üzrə uğurumuz təxminən **6000** həmkarımızın fəaliyyətinin nəticəsidir.
- Roedl ənd Partner Azərbaycan Respublikasında **2013-cü ilin iyul** ayından fəaliyyət göstərir. Müştərilərimiz arasında Azərbaycanda iş aparan beynəlxalq korporasiyalar, diplomatik nümayəndəliklər və qeyri-kommersiya təşkilatları var. Bizim müxtəlif müştəri bazamız kənd təsərrüfatı, IT, maşınqayırma, pərakəndə satış kimi müxtəlif sahibkarlıq sahələrini əhatə edir.



**Diqqətiniz üçün
təşəkkürlər!**

Roedl ənd Partner MMC

Bakı, Yasamal rayonu, Bəşir Səfəroğlu 133, SAT Plaza, 5-ci mərtəbə

+994(12) 594 62 09

elchin.usub@roedl.com